

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSİTETİ

Ad: Siyavuş

Soyad: Vəliyev

Ata adı: Şəmsəddin

Təvəllüd: 01.02.1947

İş telefonu:-

Mob: 503560328

E-mail: siyavus.veliyev47@mail.ru

Fakültə: Mühəndislik

Kafedra: Həyat fəaliyyətinin təhlükəsizliyi

TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Kənd təsərrüfatının mexanikləşdirilməsi" fakültəsini bitirmişdir.

1984-cü ildə "Mexanikləşdirilmiş manqaların və üzvü gübrə verilməsinin maşınlar kompleksinin əsaslandırılması." mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1989-cu ildə dosent elmi adın alıb

ƏMƏK FƏALİYYƏTİ

2003-2008-ci illərdə AKTA "Maşınların istismarı, texniki servis və HFT" kafedrasının müdiri;

Hal-hazırda ADAU-nun "Həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasında "Əmək mühafizəsi" , "Həyat fəaliyyətinin təhlükəsizliyi" fənnlərindən mühazirə və laboratoriya dərslərini aparır.

1996-2003-cü illərdə AKTA "Əmək mühafizəsi" kafedrasının dosenti;

1995-1996-cı illərdə AKTA tədris işləri üzrə prorektor;

1995-ci il iyul-oktyabr AKTA-nın rektor əvəzi;

1994-1995 -ci illərdə AKTA tədris işləri üzrə prorektor;

1990-1994-cü illərdə "Kənd təsərrüfatının mexanikləşdirilməsi" fakültəsinin dekanı;

1987-1990 -cı illərdə "Əmək mühafizəsi" kafedrasının müdiri;

1980-1985-cü illərdə "MTPİ" və "Əmək Mühafizəsi" kafedrasında assistent;

1977-1980-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "MTPİ" kafedrasının əyani aspirantı;

1972-1976-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Tələbə həmkarlar komitəsinin sədri;

1970-1975-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Kənd təsərrüfatının mexanikləşdirilməsi" fakültəsinin tələbəsi.

60-a yaxın elmi-metodiki məqalə, 4 ədəd patent, 1 dərslinin, 1 dərş vəsaitinin müəllifidir.

TƏDQIQAT SAHƏSİ

"Kənd təsərrüfatının mexanikləşdirilməsi" mövzusunda elmi-tədqiqat işi aparır;

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1.IV Международная – научно-практическая конференция ,Россия , Москва, 2507-2014

ELMI ƏSƏRLƏR

1.Dərs proqramı- Davamlı insan inkişafı ,2011

2. Dərs proqramı- Həyat fəaliyyətinin təhlükəsizliyi, 2014

3. Metodiki göstəriş - Həyat fəaliyyətinin təhlükəsizliyi ,2014

Təhsil və elmin sahəvi fəaliyyətinin koordinasiya edilməsi istehsalat proseslərinin təkmilləşdirilməsi, istehsalatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədinə xidmət edir. Beynəlxalq Simpozium, Gəncə-2012, s.129-130

Aqrar istehsalın intensiv texnologiyalara keçmə xüsusiyyətləri və keyfiyyət dəyişmələrinin proqnozu. Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ümumrespublika elmi-praktik konfransın materialları, Gəncə-2013, s.119-122

Евразийский Союз ученых. IV Международная научно-практическая конференция «Современные концепции научных исследований».

«Применение почвозащитной технологии и система машин в Азербайджане» Москва, № 4/2014 (часть) стр.6-10

DİL BİLİKLƏRİ

İngilis

Rus

Digər dillər

